



DAMƏT SALMANOĞLU

## KÖVRƏK DUYĞULAR ŞAIİRİ

SÖZ müqəddəsdir, ona görə ki, böyük Yaradanın ilahi qüdrətinə şəhadət verir. Dünyanın əşrəfi sayılan insanın əşrəfi sözdür.

Bəllidir ki, yaradıcılıq məharətinə malik olanlar həyat haqqındaki fikir və hissələrini sənət dili ilə ifadə edirlər.

Söz fikirlərin, duyğuların, düşüncələrin güzgüsüdür. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, valideyn-övlad məhəbbəti, bütün gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün nur dolu çəşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Yaradanın ilahi təbəssümü boylanır.

Ulu sözə könül bağlayan qələm adamlarından biri də istedadlı şair AYNUR YASƏMƏN QARABAĞLIdır. Onun şeirlərinin əsas mövzusu məhəbbət, vətənpərvərlik, nəciblik duyğularının tərənnümüdür. O, sadə insanların arzu, istək və niyyətlərini səmimi poetik deyimlərlə təbliğ edir.

Poeziya aləmində elə şairlər var ki, onların istedadının gücü mürəkkəb poetik

obrazlar, bənzətmələr silsiləsində deyil. Onların bədii istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidi, sevincini, kədərini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir.

Çağdaş şeirimizdə yaradıcılığının ictimai mündəricəsi, səmimi və ahəngdar ovqatı ilə maraq doğuran şair kimi Aynur Yasəmən Qarabağının bədii nümunələri ürəyəyatılmışdır. Kövrəklilik, həzinlik və obrazlı düşüncə elementləri onun yaradıcılığının səciyyəvi cəhəti kimi diqqət çəkir.

"Bircə bənd şeir de" şeiri şairin poetik ruhunun kövrəkliyinə ayna tutur.

*Tanrı verən bir əlçatmadı payımsan,  
Gecəmə nur verən nurlu Ayımsan.  
Şeirimdə avazım, xoş harayımsan,  
Nağıl yox, bircə bənd şeir de mənə.*

*Dözərəm, bezmədən dinlərəm yarı,  
Onun hər kəlməsi dönyanın vari.  
Sevginlə unutdum dərdi, qübarı,  
Nağıl yox, bircə bənd şeir de mənə.*



*Vurulmuşam, baxışında yatmışam,  
Sevgi həbin hələ indi atmişam,  
Gəlişinlə muradıma çatmışam,  
Nağıl yox, bircə bənd şeir de mənə.*

Poetik müstəvidə estetik idealın ifadə formaları çoxçəsidiidir. Yaradıcı insanın, bilavasitə şairin estetik idealının daşıyıcısı müxtəlif formalarda təzahürə malikdir. Şair hər şeydən əvvəl onu əhatə edən həyatda özünün yaradıcılıq idealları ilə mütənasib olan adamları təsvir və tərənnüm edir.

Aynur Yasəmənin poetik nümunələrinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi bədii siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində

deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "mən"in əhval-ruhiyyəsini səmimi və təbii boyalarla canlandırmasındadır.

Onun şeirləri daha çox gerçəkliliklə, reallıqla bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, həmçinin misraların poetik ahəngdarlığı duyulur. Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət yanğısı, heyranlıq hissi poetik düşüncənin başlıca məramına çevrilir. Ancaq bütün bunlar reallığın, gerçəkliyin özündən qaynaqlanır.

Aynur Yasəmənin sevgi şeirləri səmi-miliyi ilə seçilir. Məhəbbət duyğularını poetik bir dildə çatdırır.

*Payızda ömrümə bahar gətirib,  
Buluddan qəlbimə damlayan insan.  
Sevirəm kəlməsin deyib, söyləyib,  
Ömrümü ömrünə bağlayan insan.*

*Ürəyim isinir eşq həvəsində,  
Dodağım isinir gül nəfəsində.  
Cənnət qoxusu var yar sinəsində,  
Sevdası qəlbimi bağlayan insan.*

*Səninlə xoşbəxtəm, qəlb belə deyir,  
Ruhum hər kəlməndən şanlı bal yeyir.  
Vücudum ətrindən behiştə geyir,  
Sevdiyim, sevdiyim, sevdiyim insan.*

Aynur Yasəmənin şeirləri qadın zərifliyinin, ana nəvazişinin, xanım-xatun duyğularının poetik mənzərəsidir. O, insanları məhəbbətə, yurdsevərliyə, mehribanlığa, ülviliyə, işığa səsləyir. Səmimi və kövrək duyğuların tərənnümçüsü olan şairin yaradıcılıq yolunun uğurlu olacağına inanıram.

Sözünüz həmişə təravətli olsun, Aynur Yasəmən Qarabağlı!